

*Elgiz Çingiz oğlu SEYİDOV
ADİU-nun doktorantı*

DÖVLƏTİN İQTİSADI SİYASƏTİNDƏ VERGİ SİSTEMİNİN FORMALAŞMASININ NƏZƏRİ-METODOLOJİ ASPEKTLƏRİ

Xülasə

Məqalədə dövlətin iqtisadi siyasətində vergi sisteminin konseptual modellərinin rolü müəyyən-ləşdirilmiş, vergi sisteminin prinsipləri, funksiyaları və onların Azərbaycanda tətbiqi vəziyyəti araşdırılıraq qiymətləndirilmişdir. Məqalədə həmçinin müəllif tərafından müasir vergi sistemi konsepsiyanının formallaşması və onlardan istifadə xüsusiyyətləri tədqiq edilmiş, müvafiq nəticələrə gəlnmişdir.

Açar sözlər: dövlət, iqtisadi siyaset, vergi sistemi, vergi siyaseti.

Giriş

Əsası tümümmilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Respublikasının müasir vergi sistemi bu gün ölkənin maliyyə ehtiyatlarının formallaşmasının əsas mənbələrindən biri kimi çıxış edir. Vergilər dövlətin iqtisadi siyasətinin mühüm alıcı roluna dövlət bütçəsinin zəruri maliyyə ehtiyatları ilə təmin edilməsində, ölkənin iqtisadiyyatının tənzimlənməsi və idarə edilməsində mühüm rol oynayır. Dövlət bütçəsinə daxil olmaqların böyük bir hissəsi vergi yığımları hesabına formallaşır ki, bu da dövlətin normal fəaliyyətinin iqtisadi əsaslarını təşkil edir. İstənilən dövlətin maliyyə sisteminin sabitləşməsinin əsas şərtlərindən biri vergilərin dayanıqlı şəkildə yığımının təmin edilməsidir.

Dövlət bütçəsinin formallaşmasının əsas mənbəyi olan vergi yığımları xeyli dərəcədə vergi ödəyicilərinin intizamlı olmasına, onların qanunvericiliyin tələblərinə əməl etməsi səviyyəsindən asılıdır. Belə ki, vergi münasibətlərinin iştirakçıları dövlətlə vergi ödəyiciləri arasında mənafələrin toqquşması baş verir, yəni vergi ödəyiciləri mümkün qədər az vergi ödəməkdə, dövlət isə normal fəaliyyətini təmin etmək üçün çox vəsait almaqdır, yəni vergi yığımlarının səviyyəsinin artmasında maraqlı olurlar.

Dövlət cəmiyyətin həyat fəaliyyətinin maraqlarını müxtəlif sferalarda ifadə edərək iqtisadi, sosial, ekoloji, demoqrafik və s. istiqamətlərə uyğun siyaset hazırlayıb və həyata keçirir. Dövlətin iqtisadiyyatı tənzimləmə funksiyası bütçə-maliyyə, pul-kredit və vergi mexanizmi vasitəsi ilə həyata keçirilir ki, bunlar da dövlətin iqtisadiyyatın tənzimlənməsinin həm obyekti, həm də subyekti kimi çıxış etməsini şərtləndirir.

Dövlətin iqtisadi siyasətində vergi sisteminin konseptual modellərinin rolü

Vergilər məhsul istehsalı, cəmiyyətin siniflərə ayrılması və dövlətin yaranması ilə birlikdə formalılmış, ordunun, məhkəmənin, dövlət orqanlarının saxlanması və digər ehtiyaclarla yönəldilir. Vergiqoyma nəzəriyyəsinin əsasını qoyanlardan biri olan A.Smit demişdir ki, "Vergilər onları ödəyənlər üçün qul əlaməti yox, azadlıq əlamətidir". [1, s. 37]

Vergilər çox mühüm iqtisadi kateqoriya olmaqla, onların sosial-iqtisadi mahiyyəti ölkə iqtisadiyyatı və dövlətin qarşısında duran vəzifələrlə müəyyən olunur. Bazar iqtisadiyyatı şəraitində vergilər xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, sosialist iqtisadiyyatı şəraitində də vergilər mövcud idi, lakin onlar dövlət bütçəsi gəlirlərinin çox kiçik bir hissəsini təşkil edirdi, bu həmin sistemin özünün mahiyyətindən irəli gəldi. [2, s. 429] Burada yəqin ki, elmi kommunizmin yaradıcıları K.Marks və F.Engelsin "vətəndaşların ödəməleri kütləvi hakimiyəti saxlamaq üçün zəruridir". [3, s.17] tezisi metodoloji baxımdan əsas ola bilər. Kollektiv tələbatın ödənilməsi naminə öz funksiyalarını yerinə yetirmək üçün dövlətə müəyyən həcmədə pul vəsaitləri tələb olunur ki, bu da ancaq vergilər vasitəsi ilə yığılabilir. Bu onuna şərtlənir ki, vergi yükünün minimal həddi dövlətin öz

minimal funksiyalarını yerinə yetirmək üçün lazımlı olan xərclərə uyğun təyin olunur. Belə ki, idarəetmə, müdafiə, məhkəmə, ictimai asayışın qorunması və s. məhz bunun hesabına təmin olunur. Belə nəticəyə gəlmək mümkündür ki, dövlət öz üzərinə na qədər çox öhdəliklər götürürsə, bir o qədər də çox vergilər yığılmalıdır. Bu onun göstəricisidir ki, cəmiyyətin inkişaf tarixində hələ heç bir dövlət vergilərsiz keçinməmişdir.

Vergi nəzəriyyələri vergitutma praktikasının nəzəri dəlillərinin təşəbbüsüsü kimi çıxış edir və onların təkamülü iqtisadi fikrin müxtəlif istiqamətlərinin inkişafı ilə eyni vaxtda baş verir. Vergi sisteminin konseptual modelləri dövlətin iqtisadi siyasətində asılı olaraq dəyişir. Uzun müddət iqtisadiyyatda vergilərin rolü haqqında klassik təsəvvür mövcud idi. İlk əvvəl A.Smitin vergiqoymuluşu prinsipi yaranmışdır. Praktiki olaraq bütün müasir müəlliflər həmin vergi meyarlarını göstərməklə onların müsbət təsirini qiymətləndirirdilər. Əgər vergilər bu tələblərə cavab vermirsə, vergiqoymuluşu hədlərinin pozulması müşahidə olunur. A.Smit tərəfindən dövlət maliyyəsinin təkamülü haqqında nəzəriyyənin irəli sürüldüyü tarixdən 200 ildən artıq bir dövr keçir və vergi sisteminin formallaşması dövlətin inkişafının çox yüksək səviyyəsində baş verir. Dövlət vergi sistemini müstəqil təsərrüfat subyektlərinin gəlirinin az və ya çox hissəsinin müntəzəm qaydaya salınmış şəkildə tutulması kimi təyin etmişdir və vergi qeyoluşunda dörd prinsipi irəli sürmüştür: müntəzəmlik (bərabərlik), müəyyənlik, ödəmənin rahatlığı və ucuzluğu. Amma bunların hər hansı birinin artıq olması zamanı təsərrüfatın kəsirli sahələrində istehsalçıların özünü tənzimləməsi baş verir. Vergilər yalnız dövlət bütçəsinin gəlir mənbəyi rolunu oynayır. Mübahisələr isə fiskal tələbat prinsipi əsasında şərtləndirilmiş qaydada vergilərin yığılması (bərabər və proqressiv şəkildə) və ya ləğv olunması ətrafında gedirdi. Cəmiyyətdə iqtisadi münasibətlər mürəkkəbəldək, obyektiv dövri proseslər hərəkət etdikcə klassik nəzəriyyədə düzəlş edilməsi tələbatı, dövlətin rolu, onun iqtisadi proseslərə təsiri və vergiqoymuluşunda sosial-iqtisadi sərhədlərin tənzimlənməsi kimi məsələlərə baxılması zərurəti yaranır. Beləliklə, yeni elmi nəzəriyyələr meydana çıxır və hal-hazırda iqtisadi fikrin iki əsas istiqamətini göstərmək olar: keynsilik və neoklassik. [4, s. 26]

Iqtisad elminin klassikləri A.Smit və D.Rikardo tərəfindən vergilərin iqtisadi mahiyyətinin tədqiq edilməsindən sonra müasir Qərb iqtisadi nəzəriyyəsində vergi təyini problemlərinə iki əsas yanaşmanı qeyd etmək olar. Uzun bir zaman keçdiğinden sonra daha obyektiv konsepsiya ingilis iqtisadçısı C.Keyns tərəfindən onun ilk dəfə 1936-ci ildə çap olunan "Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi" monoqrafiyasında işlənib hazırlanmışdır. Burada "Vergilər iqtisadiyyatın tənzimləyiciləridir" kimi qisa ifadə olunan fikirlə yanaşı, iqtisadiyyatın ümumi fəaliyyətinin elementlərinin təhlilini əks etdirir, dövlət tənzimlənməsində mühüm makroiqtisadi istiqamətləri əsaslanıdır. C.Keyns vergiqoymuluşunun tərəfdarı idi və o hesab edirdi ki, mütərəqqi vergi sistemi istehsalçının vergiqoymuluşunda riski qəbul etməsini stimullaşdırır. Onun nəzəriyyəsinin tərəfdarları (A.Lerner, A.Xansen, K. Xappad, U. Şults və b.) hesab edirdilər ki, mühüm şərtlərdən biri də iqtisadi artımın pul qeyoluşunda asılılığı yalnız tam məşğulliyət şəraitində mümkün olmalıdır. Yəni, əgər bu yoxdursa qənaət edilmiş pul iqtisadi artıma mane olur, istehsala qoyulmur və ona görə də artıq pulu vergi vasitəsilə tutmaq lazımdır. Bunun üçün isə dövlətin işə qarışması lazımdır və dövlət vergi vasitəsilə gəlirlərin tutulmasını, investisiyaların maliyyələşdirilməsini, həmçinin cari dövlət xərclərinin təşkilini təmin etməlidir. Keynsilik nəzəriyyəsi dövlət tənzimlənməsinin müxtəlif metodlarından istifadə edərək, istehsal olunmuş məhsulun satışı təmin etmək üçün, həmçinin "səmərəli tələbən" zəruriliyini sübut edir. O, hesab edirdi ki, milli sərvətin əsasını qənaətcilik təşkil edir. Belə ki, təşəbbüskarlıq şərtinin də əsas olduğunu göstərir. C.Keyns hesab edir ki, investisiya axımının yaranmasında dövlət öz pul kredit sistemi ilə, bütçə siyaseti ilə böyük rol oynamalıdır və "öz əsas təsirini müvafiq vergi sistemi vasitəsilə böyük faiz normalarını qeydə alımaqla həyata keçirməlidir". [5, s. 27-28] Eyni vaxtda müxtəlif növ güzəştlərin və xüsusi təşəbbüskarlıqla dövlət hakimiyətinin həmrəylilik üsullarından istifadə olunmalıdır. Beləliklə, elmi-texniki tərəqqiinin inkişafı şəraitində, böhran vəziyyəti tez-tez təkrar olunduqca, C.Keynsin "səmərəli tələb" nəzəriyyəsi iqtisadi inkişafın tələblərinə cavab vera bilmədi. Çünkü, iqtisadi integrasiya inkişaf etdikcə hər bir ölkənin xarici bazardan asılılığı artdı və dövlət tərəfindən tələbin

stimullaşdırılması xarici investisiyalara müsbət təsir etməyə başladı. Və eləcə də inflyasiya istehsal şərtlərinin reallaşdırılmasında deyil, onun görünüşcə dəyişkənlilikdə xroniki xarakter alıqdır, səmərəli tələbi yox, resurs təkliflərini yaxşılaşdırmaq lazımlı gəldi. Üstünlüyü yalnız mərkəzi bankın pul-kredit siyaseti ilə bağlayan, bündə və vergi siyasetini nəzərə almayan neoklassiklər (A.Laffer, A.Marshall, Q.Stoyn, M.Ueydenbomt və b.) hesab edirlər ki, bu cür gəlirlərin yenidən səmərəli paylanma mexanizmi yaranacaq və o tam məşğulluğu və milli sərvətlərin sabit artımını təmin edəcəkdir. Neoklassik nəzəriyyə də öz növbəsində iki mühüm istiqamətdən ibarətdir: iqtisadi təklif nəzəriyyəsi və monetarizm. Iqtisadi təklif nəzəriyyəsi vergilərin azaldılmasını, korporasiyaya vergi güzəştlərinin edilməsini nəzərdə tutur. Onların göndikləri nəticəyə görə, bazarın ən yaxşı tənzimləyicisi elə bazarın özüdür, dövlət tənzimlənməsi və yüksək vergilər isə normal fəaliyyətə yalnız mane olur. Vergi dərəcələrinin səviyyəsi ümumi qanun əsasında yaranır və bu qanuna görə geniş vergi bazası vergiqoyuluşunda nisbətən kiçik dərəcelər və ya əksinə, dar vergi bazası ayrı-ayrı vergilər üzrə mütləq böyük həcmli dərəcelər nəzərdə tutur. A.Laffer yazırı: "Öyrinin əsasını təşkil edən fundamental ideyanın məzzi ondadır ki, vergi dərəcələri nə qədər yüksəkdir, ayrı-ayrı şəxslərin onlardan qəçməq halları bir o qədər çox olacaqdır. İnsanlar ondan ötrü işləmər ki, vergi ödəsin". [5, s. 30]

XIX əsrin 70-ci illərində A.Vagnerin ideyalarının təsiri altında yeni bir cərəyan yaranır ki, o, vergilərin vəzifələrinə A.Smit və D.Rikardo tərəfindən müəyyən edilmiş maliyyə məqsədlərindən başqa həm də sosial-siyasi məqsədləri də daxil edir. Vergi mexanizmini milli sərvətin və milli gəlirlərin dövlət üçün arzu edilən istiqamətdə sistematiq bölüşdürülməsi üçün effektli bir vasitə görür. Öz ideyalarını daha da inkişaf etdirərək, Vaqner belə bir nəticəyə gəlir ki, vergilər vasitəsilə dövlət özəl təsərrüfatlarda gəlir və mülkiyyətdən istifadə edilməsinə də təsir edə bilər.

Vergi sisteminin prinsipləri, funksiyaları və onların Azərbaycanda tətbiqi vəziyyəti

Büdcə-maliyyə sistemi özündə dövlətin maliyyə resurslarının formallaşması və istifadəsi münasibətlərini birləşdirir. Bu da iqtisadiyyatın səmərəli istiqamətdə inkişafına, dövlətin sosial və başqa funksiyalarının həyata keçirilməsinə yönəldilir. Büdcə-maliyyə sisteminin əsasını isə vergi sistemi təşkil edir.

Vergi ödəmələrinin mahiyyətini dərindən öyrənmək üçün vergiqoymanın əsas prinsiplərini nəzərdən keçirmək lazımdır. C.Mill qeyd edir ki, iqtisadi nöqtəyi-nəzərdən vergiqoyma sisteminin keyfiyyəti A.Smit tərəfindən dörd əsas klassik prinsiplər şəklində ifadə olunmuşdur. [6, s.93]:

.. Ölkə vətəndaşları imkanları çərçivəsində hökumətin xərclərini ödəməsində iştirak eləməlidirlər. Bu qaydaya riayət olunması və ya inkar edilməsi vergiqoymada bərabərliyə və ya bərabərsizliyə gətirir.

- Hər bir vətəndaşın ödədiyi vergi dəqiq müəyyən edilməlidir. Verginin həcmi, ödənilmə vaxtı və qaydası həm vergi ödəyənə, həm də ixtiyari bir vətəndaşa aydın olmalıdır.

- Vergi onu ödəyən rahat olan vaxtda və onun üçün münasib üsula əsasən tutulmalıdır.

- Vergilər elə müəyyən edilməlidir ki, dövlətin xəzinəsinə daxil olan ümumi daxilolmalardan aşağı məbləğdə tutulsun.

Adam Smitin prinsipləri o qədər aydın və sadədir ki, onların heç bir izaha və təsvirə ehtiyacı yoxdur. Ona görə də bu prinsiplər vergi siyasetinin aksiomları kimi qəbul edilmişdir. Hazırkıda bu prinsiplər müasir dövrün tələblərinə uyğun genişləndirilmişdir. Bunlar aşağıdakılardır:

- Vergi dərəcəsinin səviyyəsi vergini ödəyənin imkanlarına, yəni gəlirlərinə uyğun müəyyən olunmalıdır. Bu prinsipə çox zaman riayət olunmur və bir çox ölkələrdə vergilər mütənasiblik prinsipinə görə hesablanır.

- Bütün qüvvələri sərf etmək lazımdır ki, gəlirlərdən vergitutma birdəfəlik xarakter daşınsın. Gəlirlərin və kapitalın çoxqat vergiya məruz qalmışına yol vermək olmaz. Bu prinsipin həyata keçirilməsinə misal olaraq inkişaf etmiş ölkələrdə dövriyyə vergisinin ƏDV ilə əvəz olunmasını göstərmək olar. Burada birinci halda vergi artan əyri ilə həyata keçirilirdi, ikinci halda isə yeni yaradılmış məhsul satış dövrünə qədər bir dəfə vergi tutumuna məruz qalır.

- Vergilərin mütləq ödənməsi. Vergi sistemi elə olmalıdır ki, vergi ödəyəndə onun mütləq ödənməsinin zərurılığına şübhə yeri qalmasın.

- Virginin tutulması sistemi və prosedurasi sadə, aydın və rahat olmaqla, vergini yığan təşkilat üçün səmərəli olmalıdır.

- Vergi sistemi çevik olmaqla dəyişən iqtisadi tələblərə asan uyğunlaşan olmalıdır.

- Vergi sistemi, yaradılan ümumi daxili məhsulun bölgüsünü təmin etməli və dövlətin iqtisadi siyasetinin səmərəli aləti olmalıdır.

Bazar münasibətləri şəraitində vergi sistemi vacib iqtisadi tənzimləmə aləti kimi dövlətin iqtisadiyyatı tənzimləməsində maliyyə-kredit mexanizminin əsas komponentlərindən birinə çevirilir. Vergi sistemi təyin edilmiş qaydada yığlan vergilərin, yiğimlərin, rüsumların və digər ödənişlərin məcmusunu əmələ gətirir. Beləliklə, milli iqtisadiyyatın səmərəli fəaliyyəti vergiqoymanın düzgün qurulmasından asılıdır. Bununla əlaqədar olaraq, Azərbaycanın vergi sistemini dünya təcrübəsinə uyğunlaşdırmaq zərurəti meydana çıxır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycanda vergi sisteminin, vergi, yiğim, rüsum və digər ödənişlərin tutulmasının ümumi prinsiplərini, vergini ödəyənlərin və orqanlarının hüquqlarını, əhdəliklərini və məsuliyyətini təyin edir. [7] Vergi dedikdə, dövlətin büdcəsinə və yerli büdcələrə məcburi, əvəzsiz ödəmələr başa düşür və bu ödəmələr müəyyən olunmuş qayda və şərtlərlə vergini ödəyənlər tərəfindən həyata keçirilir.

Vergilər gəlir əldə edən bütün hüquqi və fiziki şəxslərin dövlətin maliyyə resurslarının formallaşmasında iştirak etmək vəzifəsini ifadə edir. Ona görə vergilər müasir şəraitdə dövlətin maliyyə vəsaitlərinin əsas hissəsini təşkil edir. Mahiyyətinə görə vergilər hüquqi və fiziki şəxslər tərəfindən büdcəyə məcburi ödənişlər kimi meydana gəlir və müvafiq qaydada qəbul olunmuş qanunlara əsasən müəyyən edilir.

Amerika iqtisadçısı A.Laffer vergi siyaseti sahəsində tədqiqat aparmış və büdcə gəlirlərinin və vergi dərəcələrinin arasında müəyyən riyazi asılılığı aşkar etmişdir. O, nəzəri cəhətdən stübut etmişdir ki, dərəcələrin artırılması hesabına vergilərin səviyyəsinin artırılması müəyyən mərhələdə büdcə daxilolmalarının artmasına deyil, azalmasına gətirir. Dövlət büdcəsinin gəlirlərinin səviyyəsi və vergi dərəcələrinin dinamikası arasındaki asılılığın maksimum nöqtəsinə malik olan parabola formasında qrafik ilə əks etdirilməsi iqtisadi nəzəriyyədə "Laffer əyrisi" adını almışdır. [5, s. 135]

Vergi dərəcəsinin (Laffer əyrisinin ən yüksək nöqtəsinin) nə nəzəri, nə də ki, emprik üsul ilə müəyyən edilməməsinə baxmayaraq bu asılılıq müasir maliyyə elmi tərəfindən qəbul edilmişdir və 80-90-ci illərdə ABŞ, Böyük Britaniya, Almaniya, Fransada keçirilmiş vergi islahatlarında istifadə edilmişdir. Həmin islahatlar zamanı bəzi iqtisadçılar deyirdilər ki, onlar təcrübə əsasında Laffer əyrisinin kritik nöqtəsini 35-40% ətrafında müəyyən edə bilmisdilər. Lakin bir sıra inkişaf etmiş ölkələrin hökumətləri vergi islahatlarının keçirilməsi zamanı iqtisadiyyatın inkişafına ziyan yetirmədən daha yüksək ümumi vergi dərəcələrindən istifadə etmişdilər. Nəticədə, iqtisadi nəzəriyyənin Laffer əyrisi üzərində maksimum nöqtəsinin mövcudluğundan əmin olduğuna baxmayaraq onu dəqiq müəyyən etmək hələ ki, mümkün olmamışdır. Ola bilsin ki, vergilərin universal maksimal effektiv dərəcəsi yoxdur və hər ölkə üçün onun iqtisadiyyatının struktur xüsusiyəti və inkişafından asılı olaraq özünəməxsus maksimal Laffer nöqtəsi mövcuddur. [8, s. 37]

Vergilərin sosial-iqtisadi mahiyyəti, daxili məzmunu onların funksiyaları vasitəsi ilə təzahür edir. Vergilər dörd əsas funksiyani yerinə yeritir:

- dövlət xərclərinin maliyyələşdirilməsi (fiskal funksiya);
- sosial tarazlığın saxlanması üçün müxtəlif sosial qrupların gəlirləri arasında nisbətin dəyişməsi yolu ilə onlar arasında bərabərsizliyin azaldılması, zəiflədilməsi (sosial funksiya);
- iqtisadiyyatın dövlət tənzimlənməsi (tənzimləmə funksiyası);
- nəzarətedici funksiya.

Bütün ölkələrdə vergilər ilk növbədə fiskal funksiyani yerinə yetirirlər, yəni sosial xərclərin və ilk növbədə dövlət xərclərinin maliyyələşdirilməsini təmin edirlər.

Vergilərin iki növü mövcuddur: birincisi - galirlərdən və əmlakdan vergi; şəxsi galirlərdən və korporasiyaların (şirkətlərin) mənfəətindən vergilər; sosial siyortaya, əməkhaqqı fonduna və işçi qulluqçular üçün vergilər (bunlar sosial vergilər, sosial ödəmələr də adlanır); mülkiyyətə görə vergi, torpaq və digər daşınmaz əmlak da daxil olmaqla; mənfəətin və kapitalın xaricə köçürülməsi üçün vergi və s.

Bu vergilər konkret fiziki və hüquqi şəxsləndən tutulur və birbaşa vergilər adlanırlar.

İkinci növ vergilər - əmtəə və xidmətlərə görə vergilərdir. Bu vergilərə misal olaraq əlavə dəyər vergisini, aksizləri (əmtəənin və ya xidmətin qiymətinə birbaşa daxil edilən vergilərdir), varisliyə görə vergini, daşınmaz əmlakla, qiymətli kağızlar və s. ilə sövdələşmələrə görə vergiləri göstərmək olar. Bu vergilərə dəyişikliyi deyilir. Onlar qismən və ya tamamilə əmtəənin və xidmətin qiyməti üzərinə keçirilməlidir. Dəyişikliyi vergilər əmtəə və xidmətlərə tələbin elastiklik dərəcəsinə asılı olaraq son istehlakçının üzərinə keçirilir, elastiklik az olduqca istehlakçının üzərinə düşən vergi yükü azalır və verginin əsas hissəsi mənfəətdən ödənilir.

Tələbin elastikliyinin yüksək olması halında dəyişikliyi vergilərin artımı istehlakin azalmasına, təklifin elastikliyi isə xalis mənfəətin azalmasına gətirir. Bu isə öz növbəsində kapital qoyuluşlarının azalmasına və ya kapitalın başqa şəhəriyət sahələrinə axınına gətirir.

Vergi nəzarəti sistemi bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın idarə edilməsinin güclü alətidir. Vergi siyaseti - vergi qanunlarının məqsədönlü istifadəsinə müəyyənləşdirən hökumət və idarəetmə orqanlarının hüquqi hərəkətlər kompleksidir. İnkişaf etmiş bazar münasibətlərində vergi siyaseti dövlət tərəfindən istehsal strukturunun, arazi iqtisadi inkişafın, əhalinin maddi rifahının dəyişməsi məqsədilə milli gəlirin yenidən bölgündürməsi üçün istifadə edilir. [9, s. 56]

Ümumiyyətlə, dövlət vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün aşağıdakı iki strateji xətlərdən birini seçə bilər: ya yüksək səviyyədə vergi yığıb öz vətəndaşlarının firavanlılığını görə müvafiq yüksək səviyyəli məsuliyyət götürür, ya da vətəndaşların özlərinin öz firavanlığını təmin etməsini və hökumətdən kömək istəməməsini nəzərə alaraq aşağı səviyyəli vergi tətbiq edir. Bu zaman əhalinin tələbatlarının səviyyəsi vacib əhəmiyyət malikdir və buna müvafiq olaraq iqtisadi inkişafın ilkin mərhələlərində hökumətlər aşağı səviyyəli vergilərə meyillidir, sonrakı mərhələlərdə isə ictimai istehlak formaları inkişaf etdikcə vergitutumanın daha yüksək dərəcəsinə kecid baş verir. Lakin bu ümumi tendensiyalar çərçivəsində dövlətlər müxtəlif vergi siyasetini işləyib hazırlanır: bəziləri vergilər formasında (bütün növ vergi və icbari rüsumlar, o cümlədən sosial siyortaya üzrə ödəmələr daxil olmaqla) bütün gəlirlərin 50%-ə qədərini alır. Çünkü hesab edir ki, dövlət strukturlarının nəzarəti altında maliyyə vəsaitlərinin istifadəsi xüsusi şəxslərin nəzarəti altındakı istifadədən daha səmərəlidir; digərləri belə hesab etmir və özlərinin vergi yığımlarını 25-30% ilə məhdudlaşdırır.

Hazırda dünyada mövcud olan vergi siyasetinin iki tipini fərqləndirmək olar. Birinci tip - maksimal vergilər tipidir ki, o "bütün mümkün olanı götürmək" prinsipi ilə səciyyələnir. Bu zaman dövlət "vergi tələsinə" düşür. Vergilərin artırılması dövlətin gəlirlərinin artması ilə müşahidə olunmur.

İkinci tip - düşünülmüş vergi siyasetidir. O, əlverişli vergi mühiti təmin edərək sahibkarlığın inkişafını təmin edir. Sahibkar maksimal dərəcədə vergitutmadan azad edilir, lakin bu zaman dövlət gəlirləri azaldığına görə sosial proqramlar məhdudlaşdırılır. Bu cür siyaset o zaman həyata keçirilir ki, iqtisadiyyat staqnasiya vəziyyətindədir və iqtisadi böhrana keçə bilər. Vergi siyasetinin bu kimi metodları "reyqonomika" adını almışdır və XX əsrin 80-ci illərində ABŞ-da istifadə edilmişdir.

Bələdiyə, vergi sistemi iqtisadiyyatın təkanverici mexanizmi olub onun səmərəli fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.

Müasir dövrda dövlətin maliyyə resurslarının əsasını təşkil edən vergilər iqtisadiyyatın təzimlənməsinin mühüm aləti kimi çıxış edir və onların həcmi müəssisələrin maliyyə nəticələrindən birbaşa asılıdır.

Vergilər qanunla müəyyən edilmiş məcburi ödənişlərdir, dövlət xərclərinin maliyyələşdirilməsi və ictimai maraqların reallaşdırılması məqsədilə dövlətin səmərəli iqtisadi siyasetinin həyata keçirilməsi üçün hüquqi və fiziki şəxslərdən yığıllır.

Azərbaycanda iqtisadi İslahatların təcrübəsi göstərir ki, vergilər nəinki fiskal, həm də tənzimləyici funksiya yerinə yetirməlidir. Vergilərin fiskal funksiyası əsasdır və vergilərin təbətiindən irəli gəlir. Verginin fiskal funksiyası vasitəsi ilə sosial, müdafiə, elmi-texniki, ekoloji dövlət proqramlarının reallaşması üçün dövlət bütdeçəsinin doldurulması təmin edilir. Verginin tənzimləyici funksiyası iqtisadiyyatın dövlət idarəciliyi ilə bağlıdır. Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq dövlətin iqtisadiyyatı birbaşa müdaxilə etmək imkanı azaldıqca, vergilər onun əlində çox mühüm iqtisadi tənzimləmə alətinə çevrilir. İctimai istehsala, onun inkişafına və strukturuna, elmi-texniki tərəqqiyə və s. təsir göstərmək üçün vergilərin çox geniş imkanları vardır. [10, s. 32]

Vergilər stimullaşdırıcı və ləngidici funksiyani da yerinə yetirir. Ləngidici yarımfunksiya tələbat və təklifə onların azalmasına istiqamətində, iqtisadi subyektlər tərəfindən qərarlar qəbul edilməsi prosesinə təsir göstərir. Stimullaşdırıcı yarımfunksiya güzəştlər, istisnalar, üstünlükələr sistemi vasitəsilə reallaşır ki, bunlar vergi qeyriymə obyektinin güzəşt yaranan nişanələri ilə uzlaşdırılır.

Vergilər istehsalin inkişafına, kapital qoyuluşuna, əhalinin həyat səviyyəsinə ciddi təsir göstərir. Vergilərin dördüncü - nəzarət funksiyası dövlətin öz nümayəndələrinin maliyyə, vergi orqanlarına müəssisə və sahibkarlardan maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumat tələb etməyə ixтиyar verir ki, bu da vergilərin düzgün ödənilməsinə nəzarət üzrə zəruridir. Bu funksiya ilə həm də bölgündürümüş pul vəsaitlərinin öz təyinatı üzrə istifadə olunması üzərində nəzarəti həyata keçirir. Bununla da vergi sistemi bütövlükdə iqtisadi fəaliyyətin monitorinqi vasitəsinə çevrilmiş olur.

Müasir vergi sistemi konsepsiyalarının formallaşması xüsusiyyətləri

Onu da qeyd edək ki, İÖİT üzvü olan ölkələrdə yüksələn iqtisadi bərabərsizlik və gəlirlərin ədalətsiz bölüşdürülməsində əsas səbəblərdən biri vergi sisteminin proqressivlinin aşağı olmasınadır. Odur ki, proqressiv vergi sisteminin tətbiqi və inkişaf etdirilməsi inklüziv artıma birbaşa pozitiv təsir edir. [11, s. 91-97]

Vergi Məcəlləsinin qəbul olunmasını Azərbaycan Respublikasının iqtisadi həyatında mühüm bir hadisə hesab etmək olar. Vergi Məcəlləsi vahid bir sənəd olmaqla bütün vergiləri əhatə edir, onun müddəələri dəqiq və birbaşadır. Ölkəmizdə vergi sisteminin hüquqi bazasının formallaşdırılması və təkmilləşdirilməsi istiqamətində ciddi İslahatlar həyata keçirildi və bu sistem dəqiq və birbaşa xüsusiyyətlərə və müddəələrə malikdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 01 yanvar 2001-ci ildən qüvvəyə minmişdir. Ölkənin iqtisadi həyatının səmərəli inkişaf tendensiyaları bilavasitə, Vergi Məcəlləsinin qəbul edilməsi ilə təşəkkül tapdı. Burada vergi yüksək və ümumiyyətlə, vergilərin sayının azaldılması xüsusi əhəmiyyət malikdir. Belə ki, vergi orqanları ilə vergi ödəyiciləri arasında yaşanan problemlərin həllində ədalət prinsipinə söykənən mexanizmlərin tətbiqi bilavasitə, bu məcəllədə öz əksini tapır.

Son dövrlərdə vətəndaşlarımızın, eləcə də sahibkarlarımızın sosial rifahının yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində xeyli dəyişikliklər edilmişdir. 30 noyabr 2018-ci il tarixdə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən bir çox güzəştlər və azadolmalar həyata keçirilmişdir. 165.5-ci maddəyə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai işə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə

cavab vermelidir. Yuxarıda qeyd olunan dəyişikliyə əsasən həmçinin 106.9 -cu maddədə Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən bündəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisində uyğun müəyyən edilən verginin 25 faizi həcmində azalma nəzərdə tutulmuşdur. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınır. 106.10-cu maddədə isə galirların və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istenilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend galirləri vergidən azaddır. Həmçinin bu dəyişikliyə əsasən 106.1.18-ci – 106.1.24-cü maddələri əlavə edilmişdir. Həmin maddənin müvafiq bəndlərində aşağıdakı azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur.

106.1.18. paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürürlən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə. Bu maddənin müddələri yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

106.1.19. vergi öðeyicisinin azi 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;

106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;

106.1.21. KOB klaster şirkətinin mənafəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin revestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;

106.1.22. KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavila əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin cəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;

106.1.23. mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənşəti – 3 il müddətinə;

101.1.24. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvaficə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) haqqı ödənilən ictmai işlərin təşkililə ilə bağlı faaliyyətdən əldə etdiyi gəlir;";

29 noyabr 2019-cu il tarixdə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 165.6 maddəsi əlavə edilmiş və həmin maddəyə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi faaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Həmçinin bu dəyişikliyə əsasən sadələşdirilmiş vergi ödəyiciləri üçün azadolmalar və güzəştərlər nəzərdə tutulmuş 218-1-ci maddə əlavə edilmişdir. Həmin maddədə nəzərdə tutulmuş azadolmalar aşağıdakılardır:

218-1.1.1. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;

218-1.1.2. qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinmə sindən əldə olunan gəlir;

218-1.1.3. müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təsviqi:

218-1.1.4. bu Məcəllə ilə müəyyən olunmuş qaydada galirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;

218-1.1.5. mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları:

218-1.1.5.1. fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

218.1.1.5.2. bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-ci, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallar;

218-1.1.5.3. fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi.

218-1.2. Pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşa fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bündəcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Vergiden galən gəlirlərin ölkənin bütçə sistemində daxil olması vergi sisteminin təşkili hesabına təmin olunur. Respublikamızda qanunvericilik səviyyəsində vergi sistemi anlayışı təsbit edilmir. İqtisadçı alimlərin tədqiqatlarında da sözügedən anlayışın coxsayılı tərifinə rast gəlinir. Belə ki, vergi sistemi bəzi iqtisadçıların fikrincə, "vergitutma sahəsində müəyyən prinsiplərə əsaslanmış qarşılıqlı əlaqəli hissələrin (ünsürlərin): vətəndaşlar üzrə vergi ödəmə qabiliyyətlərinin, vergi və yiğimlərin qanunla müəyyənləşdirilmiş sisteminin, vergi inzibatçılığı və dövlət tərəfindən tətbiq olunan vergitutma üsullarının məcmusu" [12, s. 55], bəzilərinin fikrincə, "dövlətin vergitutma sahəsində formallaşan və siyasi, iqtisadi, təşkilati və hüquqi xarakterli bütün mövcud sosial münasibətlərin məcmusu" [13, s. 324], digərlərinin fikrincə isə "Vergi və yiğimlərlə bağlı qanunvericiliyin, vergi və yiğimlərin məcmusunun, onların ödəyicilərinin və vergi inzibatçılığı sisteminin məcmusu" [14, s. 68] kimi çıxış edir. Digər bir rus iqtisadçısı D.Q.Çernikə görə vergi sistemi "dövlət tərəfindən tutulan vergilərin, onların müəyyən edilməsinin, dəyişməsinin və ləğvinin prinsipləri, forma və metodlarının, hesablanması və tutulması metodlarının, vergi nəzarətinin forma və metodlarının, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin məcmusu"dur. [15, s. 34]

Azərbaycan iqtisadçıları vergi sistemində “müəyyən edilmiş qaydada tutulan vergilər, yığımlar, rüsum və digər ödənişlərin məcmusu” kimi yanaşırlar. [8, s. 134]

Beynəlxalq vergi-maliyyə terminlərinin izahlı lügətində vergi sistemi “qanunvericilik əsasında bədçəyə ödənilməli vergilərin, rüsumların və digər məcburi ödənişlərin məcmusu”, [16, s.168], Azərbaycan Vergi Ensiklopediyasında isə “dovlat tərəfindən təyin edilən və dovlət budcəsinin maliyyə ehtiyatlarının yaradılması məqsədini güdən vergi, yiğim, rusum və digər ödənişlər, həmçinin, onların yigilmasının forma, üsul və prinsiplərinin məcmusu” [17, s. 424] kimi təqdim edilir.

Müxtəlif ölkələrin vergi sistemlərinin iqtisadi, siyasi və sosial amillərin təsiri altında formalasdığı göstərilir və bu sistemlər - vergilərin yiğmə qaydaları, strukturu, toplanma vasitələri, dərəcələri, hakimiyyətin müxtəlif səviyyələrinin fiskal səlahiyyətləri, vergi bazası, vergilərin faaliyyət sferası, vergi güzəştleri baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Müasir vergi sistemlərinin xarakterik əlamatları bunlardır:

- dövlət vergi formasında bütçəyə daxil olan gəlirlərin artırılması yollarını axtarır;
 - vergi sistemləri barabərlik, ədalətlilik və səmərəlilik prinsipləri əsasında qurulur.

9. Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M. Vergi hüququ /Dərslik, Bakı, "Azərbaycan Universiteti" nəşriyyatı, 2003, 482 s.
10. Налоги и налоговое право. Учебное пособие. Под ред. А.В. Брызгалина. М. Аналитика, Пресса, 1998, с. 296.
11. Əlizadə T. Proqressiv vergi sisteminin inklüziv iqtisadi artıma təsirlərinin dəyərləndirilməsi: İƏİT ölkələri üzrə təhlil. //Azərbaycan Respublikasının Vergi Xəbərləri, Bakı, 2018 №2, s.91-97.
12. Бельский К.С. Налоговая система: генезис, основные элементы, принципы // Государство и право. – 2006. - №9. С. 55.
13. Финансовое право Российской Федерации: Учебник / отв. ред. М.В. Каравеева. – М.: Юристъ, 2006. – с. 324.
14. Налоги и налогообложение. Учебник. / Под редакции И.А. МайбуроваМ.: ЮНИТИ – ДАНА, 2009. – с. 68.
15. Налоговые системы зарубежных стран: Учебник для ВУЗов/ Под ред. проф. Князева В. Г., проф. Д.Г.Черника - М.: Закон и право, ЮНИТИ, 1997.
16. Beynəlxalq vergi-maliyyə terminlərinin izahlı lügəti. AR Vergilər Nazirliyinin Tədris Mərkəzi. Şamaxı, 2015. – 171 s.
17. Vergi Ensiklopediyası, Bakı, 2013. 424 s.
18. Жидкова Е.Ю. Налоги и налогообложение.2-е изд., перераб. и доп. - Москва: Эксмо, 2009. - 480 с.

*Эльгиз Чингиз оглы Сейдов
докторант АГЭУ*

Теоретико-методологические аспекты формирования налоговой системы в экономической политике государства

Резюме

В статье определяется роль концептуальных моделей налоговой системы в экономической политике государства, исследуются и оцениваются принципы и функции налоговой системы и состояние их применения в Азербайджане. В статье автором также исследуются формирование современных концепций налоговой системы и особенности их использования, делаются соответствующие выводы.

Ключевые слова: государство, экономическая политика, налоговая система, налоговая политика.

*Elgiz Chingiz Seyidov
doctoral student of ASUE*

Theoretical and methodological aspects of the formation of the tax system in the economic system of the state

Summary

The article identifies the role of conceptual models of the tax system in the economic policy of the state, the principles and functions of the tax system and their application in Azerbaijan. In the article, the features of the formation and use of modern tax system concepts prepared by a separate author have been studied and conclusions have been drawn.

Key words: state, economic policy, tax system, tax policy.